

AZƏRBAYCAN DİLİ VƏ NİTQ MƏDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ
İMTAHAN SUALLARI

1. Dil nədir və onun vəzifələri nədən ibarətdir?
2. Dilin qayda-qanunları, xüsusiyyətləri və quruluşunu öyrənən elm necə adlanır və onun hansı sahələri vardır?
3. Yazı və onun növləri barədə məlumat yazın.
4. Qohum dillər. Türk dilləri ailəsində Azərbaycan dilinin yeri barədə yazın.
5. Azərbaycan dilinin inkişafında ulu öndər Heydər Əliyevin rolu haqqında məlumat verin.
6. Fonetika haqqında ümumi məlumat yazın.
7. Sait və samit səslərin təsnifatı haqqında məlumat verin.
8. Leksika. Söz, sözün leksik və qrammatik mənaları haqqında danışın.
9. Təkmənalı və coxmənalı sözlər nəyə deyilir?
10. Omonim, sinonim və antonimlər barədə yazın.
11. Əsl Azərbaycan sözlərini alınma sözlərdən fərqləndirən xüsusiyyətlər hansılardır? Arxaizim və neologizimlər haqqında məlumat yazın.
12. İsim. İsm quruluşca növləri, ümumi və xüsusi isimlər haqqında məlumat yazın.
13. İsm quruluşca kateqoriyası haqqında yazın.
14. Tək və cəm isimlər nəyə deyilir?
15. İsm mənsubiyyətə görə necə dəyişir?
16. Sifət barədə məlumat yazın.
17. Sifətin quruluşca növləri və müqayisə dərəcələri haqqında yazın.
18. Sifətin cümlədə rolu nədən ibarətdir?
19. Say haqqında ümumi məlumat yazın.
20. Sayın quruluşca və mənaca növləri barədə məlumat yazın .
21. Felin təsriylənən formaları, əmr və xəbər şəkilləri barədə məlumat yazın.
22. Felin arzu, vacib, lazım və şərt şəkilləri barədə nə bilirsiniz?
23. Təsriylənməyən fel formalarından məsdər və onun xüsusiyyətləri barədə məlumat yazın.
24. Feli sifət, onun yaranma yolları, felə və sifətə aid xüsusiyyətləri nədən ibarətdir?
25. Feli bağlama haqqında məlumat yazın.
26. Zərf, onun mənə növləri və başqa nitq hissələrindən fərqləndirilməsi barədə yazın.
27. Qoşmalar barədə məlumat verin.
28. Bağlayıcıların növləri və bağlayıcılarda vergülün işlədilməsi qaydaları hansılardır?
29. Ədatların mənə növləri və onların başqa nitq hissələrindən fərqləndirilməsi barədə qısa məlumat yazın.
30. Modal sözlər və nida haqqında yazın.
31. Birinci növ təyini söz birləşmələri və onların cümlədə rolu barədə məlumat yazın.

32. İkinci növ təyini söz birləşmələrinin xüsusiyyətləri nədən ibarətdir?
33. Üçüncü növ təyini söz birləşmələri barədə məlumat yazın.
34. Cümlə haqqında ümumi məlumat yazın. Cümlənin quruluşca növləri hansılardır?
35. Cümlə üzvləri nəyə deyilir?
36. Nitqin əsas hissəsində nələrə fikir verilməlidir?
37. Söz və nitq haqqında şifahi xalq ədəbiyyatında olan atalar sözləri barədə yazın?
38. Nitq mədəniyyətinin məntiqlə əlaqəsi haqqında yazın.
39. Nitq mədəniyyətinin etika ilə əlaqəsi nədən ibarətdir?
40. Nitqin mədəniyyətinin pedaqogika və ədəbiyyatla əlaqəsi barədə yazın.
41. Natiqlik sənətinin tarixi barədə məlumat yazın.
42. Qədim Roma natiqlik məktəbi haqqında yazın.
43. Yunan natiqlik məktəbi barədə yazın.
44. Azərbaycan natiqlik sənəti haqqında nə bilirsiniz?
45. Natiqlik sənətinin cəmiyyətdəki rolu nədir?
46. Nitqin necə hazırlanması barədə yazın.
47. Nitq mədəniyyətinə verilən tələblər nədən ibarətdir?
48. Yazılı nitqdə orfoqrafiya qaydalarının rolu nədən ibarətdir?
49. Düzgün nitqdə orfoepiyanın rolu barədə yazın.
50. Jest və mimika haqqında məlumat yazın.